

Transatlantizm və Avrasiyaçılıq: bir medalın iki üzü

Dövlətlər arasında münasibətlərin çevrəsi genişləndikcə, intensivliyi artıraq, siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşdikcə bu əlaqələrin xarakteri də mürəkkəbəşir. Sovet İttifaqının süqutundan sonra Qlobal siyasi sistemin vahid mərkəzdən idarə olunmasının mümkünülüyü ətrafında müzakirələr daha böyük miqyas almışdır. Bu prosesdə Transatlantik məkan özünü Yeni Dünya Nizamına düzgün istiqamət verə biləcək yeganə güc mərkəzi kimi dünya ictimaiyyətinə və beynəlxalq hüququn subyektlərinə təlqin etməkdədir.

Özünü beynəlxalq siyasetin episentri hesab edən Qerb bütün vasitələrlə qlobal sabitliyin və sülhün bərərər olunmasının onsuzməkmən olmadığını təbliğ edir. Bu təbliğat transatlantizm ideologiyasını esaslandırmışdır. "Transatlantizm nedir?", "onun başlıca aspektleri və məqsədləri nədən ibaretdir?" suallarına cavab axtarırken, transatlantizmin siyasi ideologiya kimi ilk baxışdan caizibədar görünən tərəfləri ilə ya-naşı o qədər də aydın görünməyen tehlükəli tərəflərini də aqياşkar sezmək olur.

Məsələyə tarix kontekstində yanaşılqdır, transatlantizm ideyasını ərsəyə götərin və onu qlobal müstəviyə çıxaran Qerb rasional təfəkkürünün mahiyyəti də bütün tərəfləri ilə görünür.

Hələ XVII əsrdən etibarən beynəlmiləşməye başlayan siyasi münasibətlər sistemi Qerb maraqları üzərində və güc faktoruna dayanaraq öz inkişaf xəttini müəyyən etdi. Təsadüfi deyil ki, Qerbin dünya hegemonluğu məhz bu dövrdən etibarən özünü başlıca əlamətləri ilə göstərməye başladı. Britaniya, İspaniya, Fransa, Portuqaliya, Hollanda kimi deniz dövlətləri dünya okeanlarının həlli-dici söz sahibləri kimi yürüdükləri ekspansiya siyasetlərini heç də suverenlik, xalqların hüquq və azadlıqlarının müdafiəsi prinsipləri üzərində qurmamışdır. Əksinə, tutduqları və təsir dairəsinə saldıqları ərazilərdə yerli əhalinin kütlevi qırğını, istismarı, qul əməyindən geniş şəkildə istifade dünya tarixinə "ağ dəri" Qerb ağalığının qara səhifələri kimi həkk olunmuşdur.

Bütövlükde Qerbin dünya hegemonluğunu mərhələlərə ayıraq, həmin zaman kəsimlərinin hər birində dünyanın siyasi, mədəni və hüquq tarixinə iz qoymuş müsbət və mənfi tərəfləri olan hadisə və proseslərlə qarşılışlaşmış mümkündür. Lakin maliyyət etibarilə Qerbin dünaya açılması onu qlobal miqyasda pozitiv və konstruktiv gücə çevirə bilmedi. Təessüf ki, sonrakı yüzilliklər boyu da bu reallik dəyişməyərək bəşəriyyətə Qerb hegemonluğunun utandırıcı örnəklərini ya-şatmağa davam etdi. Beləliklə, dünya ilə Qerb tanışlığının ta ilkin zamanından etibarən bir tərəfdə güclü, digər tərəfdə isə ezi-len və istismar olunan xalqlar qarşısını formalaşmağa başladı. Keçən əsrin 60-ci illərində müstəmləkələrin böyük ümidiylərə Qerb asılılığına son qoymaq uğrunda müca-dilərinin sonunda əldə olunan istiqaliyyət də onları real müstəqilliyyət qovuşdurub bildi. Bu dövlətlərin əksəriyyətinin əldə etdikləri istiqaliyyət qisa zaman ərzində formal müstəqilliklə evez olundu. Neticədə, böyük coğrafi eraziləri ehətə edən, eyni zamanda, geopolitik baxımdan strateji nöqtələrdə yerleşən yenice müstəqillik qazanmış dövlətlər Qerb neointernalizminin hədəflərinə çevrilidilər və yenidən onun təsiri altına düşdülər.

Müstəqil dövlətlərə qarşı müxtəlif bəhanələrə güc tətbiqi Qerb siyasi texnologiyasının çoxdan istifadə etdiyi siyasi alətlərdən biridir. Hələ ikinci Dünya məharibəsinin sonuna yaxın ABŞ-a və digər müttəfiq dövlətlərə qarşı real təhlükənin sovuşduğu bir zamanda, onun Yaponiyaya atom zərbələri endirməsi heç də qlobal siyasi sabitliyi bərqərar etmək istəyindən irəli gelmişdir. Əksinə, dünyanın yeni maraq dairələrinə bölünmesi

erəfəsində ABŞ öz siyasi iddialarını nəyin bahasına olursa-olsun təmin etmək istəyini belə bir kütlevi qırğın silahının dili ilə ifadə edirdi. Dünya tarixində ilk dəfə atom silahını istehsal edən və onu ilk dəfə beşəriyyətə qarşı amansızcasına istifadə edən Amerika Birleşmiş Ştatları məhz bu dövrdə başlayaraq, Transatlantizmin Baş Qərəgahı kimi dünya arenasında öz yerini təyin etməyə çalışıdı. Sonrakı dövrlərde Vyetnam, İraqa, Örəganistana münasibətdə tətbiq olunan eyni üsul dünyanın geopolitik nöqtələrində Tran-satlantik məkanın maraqlarına cavab verecek siyasi mühitin formalasdırılması cəhdəri idi.

Etiraf etmək lazımdır ki, Orta dövr intibah-hindən başlayaraq Qerb sivilizasiyası başər tarixinə bir çox dəyerlər də qazandırmışdır. Avropa öz dəyerlər sistemi ilə sonradan da-ha geniş məkanı ehətə edəcək unikal sivilizasiya modeli ortaya qoymuş, Avropa İttifaqının timsalında öz siyasi birliyini yarada bilmişdir. Lakin bu sivilizasiya modeli özüyündən nə qədər mütərəqqi olsa da, milli dövlət və insan inkişafını əsas ideya xətti kimi müəyyən etsə də, həmisi özündən kenar dünyaya qarşı münasibətdə konstruktivlik, dözmüllük və xoş məram nümayiş etdirməkədə çətinlik çekmişdir.

Transatlantik məkanın beynəlxalq hüququn subyektlərinə münasibətdə müəyyənəşdiridiyi əməkdaşlıq strategiyası bərabər-hüquqlu tərəfdəşliq görüntüsü yaratsa da, əslində bu strategiyanın başlıca məqsədi mümkün olan və olmayan bütün vasitələrlə Qerbin dünyada yeganə söz sahibi olmasına təmin etməkdən, iqtisadi, mədəni, hərbi üstünlüyünü qlobal müstəvidə möhkəmləndirməkdən ibarətdir.

yaxşı anlayır ki, qlobal arenada güclü təsir qüvvəsinə nail olmaq və onu daim qoruyub saxlamaq üçün böyük maliyyə imkanlarına malik olmaq, beynəlxalq ticarətdə dominantlığı qoruyub saxlamaq, iqtisadiyyatda innovativ metodlar tətbiq etmək başlıca şərtlərdir. Statistik məlumatlara nəzər salsaq görərik ki, dünya üzrə en çox ümumadxılı mehsulla malik olan ilk dən dövlətin bei -ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtalya Transatlantik məkanın temsilcileridir. Həmin dövlətlərin ÜDM-nin məcmusu 29 trilyon dollardan çoxdur. Sözsüz ki, bu dövlətlər dünyada iqtisadi güc mərkəzinin ünvanının dəyişməsinə heç bir halda qəbul etməzler.

Beləliklə, Qerb dünyası ticarətdə, iqtisadi texnologiyaların tətbiqindən nə qədər innovativ və avangard olsa da, qlobal müstəvidə Qerb hegemonluğununa alternativ güc mərkələrinin yaranmasına bir o qədər konservativ münasibət bəsleyir.

Lakin bütün bu amiller heç də transatlantik məkənda bütün siyasi baxışların və məqsədlərin üst-üstə düşməsi an怜ına gelməlidir. Xüsusiələ, ABŞ-in şəriksiz dünya ağılığı iddiasının kontinental Avropada qısqanlıqla qarşılıqla bele düşünməyə əsas verir. İkinci Dünya müharibəsinə qədər beynəlxalq siyasetdə daha üstün mövqeyə malik olan Avropa sonrakı dövrdə ABŞ-in diktişi ilə müəyyənəşdirilən qlobal siyasi oyun qaydaları ilə hərəket etməyə məcbur oldu. Sözsüz ki, bele bir situasiyanın yaranması Almaniya və Fransa kimi Avropanın həllədici dövlətlərinin siyasi manevr imkanlarını məhdudlaşdırılmışdır. Bu baxımdan,



Cavanşir Feyziyev
Milli Məclisin deputatı,
fəlsəfə doktoru

yə çalışlığından, ilk baxışdan transatlantizm ideologiyasının konstruktivizmə əsaslandığı haqda təsşüurat yaranır. Lakin Qerbin son məqsədinə bəll olmasa ilə həmin təssüratın yanıldıcı olduğu üzə çıxır. "Ərəb baharı" adı altında baş verən hadisələr Qerbin demokratiya, insan hüquqları kimi ali dəyerləri öz məqsədlərinin iyrənc şəkildə gerçəkləşdirilməsi vasitəsinə çevirdiyinin en bariz örəyidir. Bu xüsusda, Misisirə leqlə hakimiyətin ardıcıl olaraq bir neçə dəfə devrilməsini xatırlatmaq kifayətdir. Əslində, Liviya, Tunis, Misis, Suriya kimi dövlətlərde baş verən həmin coğrafi məkənda doğulmaqdə olan demokratiya rüseyimlərinin məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesdə son məqsədin həmin dövlətlərde kövək siyasi mühit yaratmaqla Qerbin diktəsi altında hərəkət edən vassal hakimiyətlər qurmaq oludugu aydın şəkildə görünməkdədir.

Transatlantizmə alternativ kimi çıxış etməye və Rusiyadan önderliyi ilə Şərqdə for-malaşmağa iddialı olan Avrasiyaçılıq ideolo-giyasının da eyni əsullarla yeni müstəqillik elədə etmiş dövlətləri öz siyasi maraqlarının təmin olunması vasitəsinə çevirmek cəhdəri görənindədir.

Hazırda dünənədən cəreyan edən gərgin siyasi proseslər, qlobal kapital bögüsündə artan bərabərsizlik, konflikt ocaqlarının durmadan çoxalması dünənədən həkim olmağa can atan her iki ideologiyanın dünənədən sabitləşdirici deyil, xaosyaradıcı amilə çevrildiyini söyləməye əsas verir. Bu baxımdan, Transatlantizm və Avrasiyaçılıq doktrinalarını bir medalın iki üzü də adlandırmaq olar. Deməli, dünənədən beynəlxalq siyasi-iqtisadi münasibətlər sisteminin Transatlantizm və Avrasiyaçılıq maraqları üzərindən deyil, bərabərhüquqlu tərəfdəşliq prinsipi əsasında, dünənədən birlilikin bütün subyektlərinin iştirakı ilə rekonfiqurasiyasına ciddi ehtiyac vardır. Xüsusiələ, bu prosesdə yeni nəsil dünənədən dövlətlərinin fəal şəkildə iştirakı zəruridir. Bu baxımdan, geopolitik maraqların toqquşduğu həssas coğrafi məkənda yerləşən Azərbaycanın iddiə qədər sergilədiyi rasional və konstruktiv siyasi mövqə yeni nəsil dünənədən dövlətləri üçün əsl örnəkdir. Azərbaycan dünənədən nümunəvi inkişaf modeli təqdim etmək, müstəqillik yenice qazanıldığı halda bele xarici təsirlərdən xilas olmağın, milli maraqlar üzərində dayanan işlək siyasi mexanizm yaratmağın mümkün olduğunu sübut etmişdir. Bu prosesdə Azərbaycan təsəvvür olunmaz dərəcədə edəlet-sizliklər, qərəzlə münasibətlə qarşılaşmışdır. Vaxtaşırı Azərbaycana qarşı insan haqlarının, söz və metbuat azadlığının qorunması adı altında edilən təzyiqlər əslində onu müstəqil siyaset yeritmək dərəcədən imtina etməyə səsləyən çağırışdan başqa bir şey deyil. Lakin bele cəhdələr Azərbaycanı öz haqq yoldan heç zaman döndərə bilməmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünənədən baş verən siyasi proseslər, qlobal münasibətlər sisteminde beynəlxalq hüququn tutduğu yer haqqında söylədiyi bir fikir dərin siyasi mənə kəsb edir: "Biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagelməyən reallıqdır, ancaq biz real dünənədən yaşayıraq, biz virtual dünənədən yaşayıraq". Real dünənədən mənzərəsinə dəqiqliklə ifadə edən dövlət başçısının bu fikirləri Azərbaycanın gerçək qlobal siyasi proseslərdən düzgün nəticə çıxardığını təsdiq edir.

Transatlantik məkanın beynəlxalq hüququn subyektlərinə münasibətdə müəyyənəşdiridiyi əməkdaşlıq strategiyası bərabər-hüquqlu tərəfdəşliq görüntüsü yaratsa da, əslində bu strategiyanın başlıca məqsədi mümkün olan və olmayan bütün vasitələrlə Qerbin dünyada yeganə söz sahibi olmasına təmin etməkdən, iqtisadi, mədəni, hərbi üstünlüyünü qlobal müstəvidə möhkəmləndirməkdən ibarətdir.

Təmin etməkdən, iqtisadi, mədəni, hərbi üstünlüyünü qlobal müstəvidə möhkəmləndirməkdən ibarətdir. ABŞ önderliyində Qerb dominantlığının qatı müdafiəcisi Corc Fridmanın "Növbəti yüz il: XXI əsrin öncəgörümü" kitabında bu tezis açıq şəkildə ifadə olunur. Müəllifin fikrincə, Qerbin təhlükəsizliyinin təmin edilməsi üçün transatlantik məkəndən kənarən konflikt ocaqlarının olmasına vacibdir və mütələqdir. Dünənədən diqqətini həmin nöqtələrə yönəltmək və sünə olaraq yaradılmış münaqışləri idarə etmək Qerbde davamlı sülh və sabitliyi bərərər etmək mümkündür. Deməli, dünənədən gözləyən əsas təhlükə ondan ibarətdir ki, bəşəriyyətin həkim ideologiyasına əsas verən qaydaları ilə hərəket etməyə məcbur oldu. Sözsüz ki, bele bir situasiyanın yaranması Almaniya və Fransa kimi Avropanın həllədici dövlətlərinin siyasi manevr imkanlarını məhdudlaşdırılmışdır. Bu baxımdan,

Transatlantik məkan daxilində güc yerdəyişməsinə Avropadan yekdil münasibət bildirildiyini söyləmek qeyri-mümkündür. Fransa və Almaniya ABŞ-in dünənədən hegemonluğunun müəyyən sərhədlər daxilində mövcud olmasına və eyni zamanda, qlobal arenada baş verən siyasi-iqtisadi proseslərə özlərinin təsir imkanlarını qoruyub saxlamağa çalışıllar. Lakin Transatlantik məkanın ABŞ-dan sonra ikinci, Avropada isə birinci dövləti Böyük Britaniya cüzi fikir ayrıılıqlarını çıxmış, demək olar ki, bütün həllədici məsələlərdə Vaşingtonun yanındadır. Qeyri-Qerb dünənədən münasibətdə, onun idarə olunması və nəzarətdə saxlanılması geostrategiyasında, həttə Qerb və Şərqi Avropa geopolitikasında ABŞ və Böyük Britaniyanın mövqələri ayrılmazdır. Bunu Paris de, Berlin de yaxşı başa düşür. Təsadüfi deyil ki, Avropa İttifaqının daxilində her hansı böhran meydana çıxdıqda, Böyük Britaniya həttə bu İttifaqla münasibətləri ayrılmış dərəcəsinədək kəskinləşdirir. Bu isə o deməkdir ki, darayaqda Böyük Britaniya Avropa İttifaqından imtina edib, ABŞ-in tərəfini tutacaq. Avropanın digər dövlətləri isə xüsusi bir iddia ortaya qoymadan, Transatlantizmin onların mənafeyine toxunmadığı, əksinə, əlverişli olduğunu halda, hansı dərəcəyədək irəliləməsini müşahidə edir və həmin məkanın onlar üçün ayrılmış yerində və rolunda qərar tuturlar.

Buna görə də strateji hədəflərin qlobal müstəviyə keçdiyi təqdirdə ABŞ və Avropanın arasında fikir ayrıılıqlarının ehəmiyyəti şəkildə azalması hiss olunur. Bir sözə, Qerb dünənədən hegemonluğunu saxlamaq üçün **ortaq siyasi mövqə** sərgiləməyin vacibliyini yaxşı dərk edir. Qerb həmin siyasi mövqeyi "demokratik prinsiplər", "humanist dəyərlər" adı altında dünənədən ictimaiyyətinə qəbul etdirmə-

yi. Buna görə də strateji hədəflərin qlobal müstəviyə keçdiyi təqdirdə ABŞ və Avropanın arasında fikir ayrıılıqlarının ehəmiyyəti şəkildə azalması hiss olunur. Bir sözə, Qerb dünənədən hegemonluğunu saxlamaq üçün **ortaq siyasi mövqə** sərgiləməyin vacibliyini yaxşı dərk edir. Qerb həmin siyasi mövqeyi "demokratik prinsiplər", "humanist dəyərlər" adı altında dünənədən ictimaiyyətinə qəbul etdirmə-